

XIX əsrin ikinci yarısında Osmanlı Türkisi sultani II Əbdül Hamidin (1842-1918) hakimiyyəti illərində hay kilsəsi və quldur "Qıncak" təşkilatının təhriki ilə ("Berlin traktinin" (1878-ci il) 61-ci bəndi bəhanə gətirilərək) hay sürüsünün "erməni milli mextarlıyətinin yaradılması" tələbi ilə başlanılan silahlı üşyanın rəhbərlərindən biri İstanbul Universitetinin tibb fakültəsinin tələbəsi Ambartsum Boyaciyan (1867-1915) sonralar "Mets Murad" ("Böyük Murad") adı ilə hay terrorçuları arasında məşhur olub.



1990-ci illərdə "ASALA" beynəlxalq terror qruplaşmasının Livandan olan üzvü Qevorq Gözəlyan "Mets Murad" adlı silahlı quldur dəstəsi (tərkibində çoxsaylı livanlı tələbələr olmaqla) yaradaraq Qarabağın dağlıq hissəsində kökenli müsəlman-türk əhalisine qarşı soyqırım qətlamları törədib.

Qərbi Azərbaycanın Türkiye Cumhuriyyəti ilə həmsərhəd hissəsinin en six məskunlaşan müsəlman-türk əhalisinin kəndləri döyüş meydانına çevrilən, yerlə yeksan edilsin, əhalisi isə köçküň düşsün. Məhz bu səbəbdən I Dünya müharebəsində Qafqaz cəbhə xətti Goyçə-Sarıqamış istiqaməti üzrə keçirilib.

Təsadüfi deyil ki, Tiflis şəhərində yerləşən Qafqaz Statistika Komitesinin 1879-cu il məlumatında Zəngibasar mahalının əhalisinin eksriyətinin müsəlman-türk kökənlər olğunu bildirilir, hətta Uluxanlı kəndinin 2568 nəfər əhalisinin hamisini müsəlman-türk mənşəli olduğu göstərilib, bu rəqəm 1912-ci ildə isə artıq 3232 nəfərə çatıb. Daha sonra, bu hücumların ardından həmin kəndlərin boşaldılması, birləşdirilməsi, əhalisinin köçürülməsi və oraya xaricdən gətirilən hay sürüsünün yerləşdirilməsi də əsas məqsəd olub.

1920-ci ildək iri kənd olan Çobankərə hay-daşnak quldurlarının törendiyi faciələrdən sonra boşalıb, əhalisi ona yaxın olan Mehmandar kəndində sığınaraq yaşayıb, nəticədə Cobankərə etnotoponimi yox olub. Bu cür hallar Qərbi Azərbaycan hündüdərində başqa mahallarda da baş verib, tarixi-coğrafi inzibati ərazilər hay mənşəli adları əvəzlenib.

Zəngibasar mahalının Ağrıdağ vadisinin yuxarıda adları çəkilən kəndlərinin dinc, kəməksiz və silahsız əhalisinin bir hissəsi 1904-1920-ci illərdə düşmənin amansız qətlamlarından qurtulmaq istəyində simsar yerlərə siğınmağa məcbur olsalar da, faciələrdən yaxa qurtara bilmeyiblər.

Haçaparaq (indiki Zəhmət kəndinin 1935-ci ildək olan adı) kənd sakini Allahverdi Xudaverdi oğlu (1887-1989) 1905-ci il qırğınlarının əsasən Osmanlı

Zəngibasar mahalına hay kilsəsi və hay-daşnak quldurlarının tecavüzü, 1904-1920-ci illərdə...

Türkiyəsi ərazisindən keçən "fədailər" (hay mənşəli terrorçu qruplaşmalarının silahlı üzvləri) tərəfindən töredildiyini bildirirdi. Onun atası Xudaverdi Hüseyinxan oğlu (1865-1905) həmin silahlıların qətlinə kənddən 15-18 km şərqə tərəf aralıda salınmış üzüm bağı sahəsində məruz qalıb. Və qubernianın rus məmurları dəfni kənddən yox, İravan şəhərinin "Toxmağan qəbiristanlığı"nda keçiriblər, guya milli zəmində qarşıdurmaya yol verməmək üçün.

Kənd sakinlərindən Hüseyin Allahqulu oğlunun (1889-1975), Abdulla Kərbəlayı Qasım oğlunun (1892-1982) dediyinə görə, 1905-ci ildə Araz çayından 23-25 km aralıda Hacıelər və Yenice kəndləri arasındakı (1 km məsafə olardı) "Qumlaq" deyilən yerde Osmanlı Türkisiyəsinin bir taşım dəstəsi hay-daşnak quldurlarına topdan atış açmaq əvəzinə mərmərləri havaya, boş yera atırmış, düşmən də qorxmadan irəliliyirmiş. Bundan şübhələndikdə məlum olub ki, hay əsilli türk paşalarından biri xeyli qızılın qarşılığında bu əmri verib. Nəticədə ona cəza kimi aldığı qızılları əridib boğazına töküblər.

Bu kədindən digər sakini Qızbəs Ələsgər qızı (1903-1987) söyleyirdi ki, 1918-ci ildə mart ayında quldurların qəflətən basqınından canını qurtarmaq üçün camaat Araz çayını (20 km aralıda) keçmək istəyəndə anası Lala Cəmil qızını (1885-1918) taxıl yüklenmiş öküz arabası ilə birləşdə, eləcə də bir çox həmkənlilərini sel aparıb, Allahdan da o ilde çay bərk selli, lilli axırdı. Kəndin "Dərvishlər nəsil"indən olan Hacı Axund, qardaşı molla Mustafa və 20 nəfərdək yaşı sakını düşməndən qurtulmaq istəyərən həmin seldə boğularaq helak olub.

Gülşən Hacı Salman qızı (1900-1982) həmin qazaq zəmanı şahidi olub ki, bir azyaşlı uşaq yolun ortasında arabadakı yüksək düşüb qalıb, ağlayanda bileyinə bağlanan zəngli bilərzik səs salırmış, axırdı yaşı bir kişi uşağı qoltuğuna vurub aparıb...

Həmin hadisədə, qazaqda kiməsiz qalmış kor Meşədi Əliyini körpüye vura-vura keçəndə həmkənd-

isi Meşədi Həsən onu qucağına alıb aparmaq istəyir, bu zaman ağızından düşmən güləsindən tuş gəlir və kor Meşədi düşür çaya. Kişini birtəhər sahilə çıxarırlar, salamat qalır, gedib bir neçə il Cənubi Azərbaycanda qalandan sonra gəlib Haçaparaq kəndində ömrünü başa vurub.

Sonradan qayidanlar sırasında Əkbər Ələsgər oğlu və başqaları da var idi.

Haçaparaq kənd sakini Allahverdi Xudaverdi oğlunun dediyinə görə, Ağrı dağının vadisi, düzən ərazilərinin (Zəngi çayının Araza qovuşan hissəsində) kəndlərindən ən six məskunlaşma olduğundan hay quldur dəstəleri bu yerlərdə ağır qətlamlar törediblər. O, 1918-ci ilin aprel ayında Zəngi çayını atla keçib kəndə girəndə 50 nəfərədək qadının bir binada saxlandığını, qapının qıfla bağlandığını görür. Quldurlar şəhəri gün gəlib binanı yandırbı hamisini qətlə yetirəcəklər. Vaxt itirmədən qapını sindiraraq onları azad edir və Qaraqışlaq kəndi istiqamətində, 200 m aralıda təhlükəsiz yerədə xilas edə bilir.

O dövrə Zəngibasar vadisində hay quldurlarının basqınından qurtulan ayırayı kənd sakinləri Araz çayının sağ sahilinə keçə bildikdə, Osmanlı Türkisiyəsi ərazisində, xüsusiə Sarıqamış bölgəsinə bitişik ərazilərdə qamılıqlarda gizlənən, pusqu quran quldurların da hücumuna məruz qalıblar.

1916-1917-ci illərdə Osmanlı Türkisiyəsi ərazisində (Sarıqamış - Qars bölgələrində) və Qərbi Azərbaycanın Zəngibasar mahalında (Göyçə-Dilican hövzələri də daxil olmaqla) amansız qətlamların töredilməsində quldur A.Ozanyanın çar Rusiyasının Qafqaz ordusunun tərkibində 1914-1915-ci illərdə təşkil etdiyi "erməni" nizmi-silahlı dəstələri (1916-ci ildən etibarən bu dəstələr general N.N.Yudenichin (1862-1933) başçılığı altında atıcı tağıma çevrilmişdi), 1917-ci ildə təşkil edilmiş könülü "erməni" korpusunun (Qafqaz cəbhəsinin komandanı general-major Y.V.Lebedinskinin (1873-1922-ci ildən sonra) təklifi) əsasən Qərəgah rəisi, general Foma Ovanesoviç

Nəzərbəyyanın (1855-1931) rəhbərliyi ilə silahlılar, eləcə də Gümri-Karvansaray cəbhə xətti üzre yerləşən kəndlərdə yuva qurmuş hay quldurları bilavasita iştirak ediblər.

Zəngibasar mahalının Osmanlı Türkisiyəsi ilə həmsərhəd olan ərazilərdə, Ağrı dağının yaxınlığında digər yaşayış məntəqələrində (Qulucan, Həbiklənd, Reyhanlı, Sarıcallar...), eləcə də İravan şəhərine yaxın Təzəkənd, Mərəkəyün kəndlərində, şəhərin "Bitdili", "Göytəpə"... məhəllələrində Araz çayının sağ sahilindən, İqdır-Sarıqamış cəbhə xəttindən geri çəkilən və amansız qətlamlar, qırğınlar, qarət töredən hay quldur silahlılarının tecavüzünün qarşısının alınmasında yerli müdafiə dəstələrinin (xalq qəhrəmanı A.X.Sadılskinin (1886-1930) "Qırmızı tabor" hərbi birliyi ilə yanaşı) və qardaş, general Musa Qarabəkir paşanın (1882-1948) I Qafqaz Ordusunun mərkəzində qapını sindiraraq onları azad edir və Qaraqışlaq kəndi istiqamətində, 200 m aralıda təhlükəsiz yerədə xilas edə bilir.

O dövrə Zəngibasar vadisində hay quldurlarının basqınından qurtulan ayırayı kənd sakinləri Araz çayının sağ sahilinə keçə bildikdə, Osmanlı Türkisiyəsi ərazisində, xüsusiə Sarıqamış bölgəsinə bitişik ərazilərdə qamılıqlarda gizlənən, pusqu quran quldurların da hücumuna məruz qalıblar.

Qorunan mütəqəddəs məkanlardan (xatirələrən) biri də Uluxanlı nahiyyəsinin girişindəki qəbiristanlıqda (İravan yolunun üstündə, 500 m aralıdakı yüksəklikdə) uyuyan Şəhid Türk əsgərinin məzarı idil. Qəbirüstü ağ mərmər oval başdaşında (hündürlüyü 1,6-1,8 m-ə çatan) "Ay-Ulduz" təsviri və ərəb əlifbasi ilə yazı hekk edilmişdi. Bu məzar 1980-ci illərdək ziyarət ocağı kimi qorunub saxlanıldı.

XX əsrin əvvəllərində birilmiş hay kilsəsinin təhriki ilə Zəngibasar mahalında hay-daşnak quldurlarının törediyi basqın, qətlam və qarət faciələri barədə Qulucan kənd sakinlərindən Kərbəlayı İsmayıllı Əkbər oğlu (1870-1970), Meşədi Cəmil İsmayıllı oğlu (1911-1991), Rübəbə Həbib qızı (1921-2006), Meşədi Əsəd Kərbəlayı İsmayıllı oğlu (1895-1963), İsmayıllı Abdulla oğlu İsmayılovd (1918-2011)... şahidi olduqlarını həmisi söyləyirdilər. Onu da vurğulayırlar ki, Osmanlı nizami döyüşü

heyəti əsasən ağartıdan (qatıq, ayran) çox istifadə edirdi - yoluxucu xəstiliklərden qorunmaq üçün. Bu sahədə Qulucan kənd sakinləri de (Kərbəlayı İsmayıllı Əkbər oğlu, Meşədi Məsim Həbil oğlu (1850-1920), Rzaqulu Meşədi Məsim oğlu (1872-1934)...) öz imkanlarını əsirgəmirdilər.

Bu kədindən yerli özünümüdafiə dəstəsinin əigidöyüşüsü Nağı Hacı Bağır oğlu (1874-1961) həm də "Qırmızı tabor"un tərkibində döyüşüb, ərən qeyretli Əsmər Hacı Nəbi qızı da (1895-1945) silaha sarılaraq düşmənə qarşı vuruşub.

Həmin döyüşlərin izlərinə, səngər yerlərinə, sursat qalıqlarına... keçən əsrin 60-70-ci illərində, demək olar ki, bütün kəndlərdə rast gəlinirdi. Belə ki, Təzəkənd kəndindəki "Dəlmə bağlı"nın ciy kərpicdən hörülülmüş hasarında (100 m x 100 m) gülə-top mərmilərinin yerlerini hay təbliğat vasitəsinə çevirmişdilər.

1960-ci illərdə Qulucan kədindən mərkəzində hay quldurlarına qarşı səngər yerlərində (yurd kələfələrinə) təpələn gülələri uşaqlar partladırdılar, bəzən qazıntılar zamanı hərbi geyim qalıqları, paslanmış silah hissələri üzə çıxırdı.

Bir cəhəti də qeyd etmək lazımdır ki, 1904-1920-ci illərdə hay-daşnak quldurlarının Zəngibasar mahalında törediyi soyqırım faciələrini dünya icmətiyyətinə "erməni" faciəsi kimi təqdim etmək niyyəti ilə 1960-ci illərdə İravan şəhəri yaxınlığında uzunluğu 2 km-ə, boyu 2 m olan qala divarları çəkilib və həyəsizcəsina guya bu divarlarə həmin qırğınlarda "erməni"lərin hörülüyüնü göstermək isteyiblər.

Bütün bunlar onu sübut edir ki, ibtidai insan-hay sürüsünün riyakarlığı heç bir sərhədə sığmır...

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Uluxanlı nahiyyəsi, Haçaparaq və Qulucan kənd sakinləri Əli Allahverdi oğlu Rzayevin (1947), İzzət Məşədi Cəmil oğlunun (1952) və Abdulla İsmayıllı oğlunun (1948) məlumatlarından istifadə edilib.)

**Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi**